

25 iyun 2015. №8



*Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə “Kaspi” qəzeti*nin birgə layihəsi

Simurq taleli qəhrəman

Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudov gerçək bir Vətən fədaisi idi

“Döyüşü, mübarizəni çox sevirəm. Çünkü bu döyüdü, mübarizədi məni ölməyə, dərdin-kədərin əlindən dəli olmağa qoymayan. Mən mübarizə aparmağa məhkumam. Çünkü bu mübarizənin sonunda mütləq qələbə görürəm. Qələbə isə mənə sevdiklərimi qaytaracaq. Qarabağımızı, bir də sizi.

Mənim eziyələrim, hələlik! Görüşənədək!”

Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun bu sözleri özündən sonra doğmalarının, əzizlərinin, döyüş dostlarının dilinin əzberinə çevrildi. Onu Qarabağ savaşının minlərlə qəhrəmanı arasında özünün qeyri-adiliyi, fenomenal qabiliyyəti, biliyi, qəhrəmanlığı, qorxmazlığı ilə tanıyırdılar. Qəhrəmanlıqla dolu həyat yaşayan bu cavan cəmi 25 il ömür sürdü.

HƏR ŞEY NECƏ DƏ YAXŞI İDİ...

Səfiyar Behbudov 1967-ci il iyunun 14-də Bərdənin Mollalı kəndində dünyaya gəlib. Sonradan ailələri Bərdə şəhərinə köçüb. Mollalı kəndi Behbudovlar nəsilinin ulu babalarının adını daşıyır. 1975-ci ildə Bərdə şəhər 6 sayılı orta məktəbin birinci sınıfına gedən Səfiyar 1985-ci ildə məktəbi bitirir. Qəhrəman uşaqlığını xatarlayaraq deyərdi: "Deyirlər qeyri-adi uşaqlığım olub. Mən elə hesab etmirəm. Yüzlərdən, minlərdən biri olmuşam mənə. Hə, onunla raziyam ki, maraqlı, maraqlı olduğu qədər də özünəməxsus uşaqlıq dövrü keçirmişəm. Sonradan ailəm Bərdənin özünə köçə də, həm kənddə doğuldugundan, həm də orada qohumlarım yaşadığından uşaqlığım həm Bərdə, həm də Mollalı ilə çox bağlı olub. Hə yay-qış tətillərində Mollalıya gedirdim. Orada keçirdiyim günlər həyatımın ən sırin, unudulmaz anlarıdır. Kənd həyatı, mal-qara, uzaq-yaxın qohumlarım, uşaqlar, qonşular. Hər şey necə da yaxşı idi..."

S.Behbudov 1985-87-ci illərdə Macaristanda hərbi xidmət keçir. Hərbi xidmətdən döndükden sonra Bərdədə fəaliyyət göstərən peşə məktəbinin ticaret kursunu bitirir. Daha sonra Xankəndidə herbi toplantıda iştirak edərək, kiçik leytenant rütbəsi alır.

S.Behbudov 1988-ci ilde başlayan xalq hərəkatının feal iştirakçılarından olub. Bu baxımdan Səfiyar haqqında danişanların hamısı onun qəhrəmanlığı ile yanaşı, qeyri-adi zəkası və dünayagörüşündən də danişmağı özlerinə borc bilirlər. Hələ Azərbaycan SSRİ-nin tərkibində olduğu vaxtlarda Səfiyarın müstəqil Azərbaycanı öz təsəvvürlərində nəinki canlandırması, həm də o müstəqilliyi can atması, onun üçün həm biliyi, həm savadını, həm də ezməni sərf etməsi bütün vətənpərvərlər üçün bir nümunədir.

O vaxtlar Azərbaycanın həqiqi tarixi haqqında çoxlarının məlumatı az idi. Səfiyar isə arxivlərdən Azərbaycanın, qədim Bərdənin tarixi haqqında məlumatlar toplayı, tarixi abidələrlə yaxından maraqlanırdı. Topladığı məlumatlar esasında təsəvvüründə canlandırdığı qədim Bərdənin görüntülərinin rəsmini çekmiş. Daha sonra Səfiyar müellimi ilə birlikdə qədim Bərdənin nə-

həng maketini hazırlayıbmış. Hazırda həmin maket onun adını daşıyan Bərdə şəhər 6 sayılı orta məktəbdə saxlanılır.

1988-89-cu illərdə Səfiyar etrafına özü kimi vətənpərvər gəncləri də yiğaraq, "Soy" Demokratik Gənclər Təşkilatı qurur və rayondakı Mədəniyyət Sarayının binasında onlar üçün ayrılan otaqda fəaliyyət göstərirler.

ONU DİRİ-DİRİ YANDIRILAR

Qarabağ mühərabəsi başlayan gündən S.Behbudov cəbhənin müxtəlif bölgələrində döyüşlərdə iştirak edir. Sonradan Elçin Əliyevin komandiri olduğu özünü müdafiə təborunda taqım komandiri kimi xidmətə başlayır.

Hələ silah olmadığı bir vaxtlarda Səfiyar gəncləri başına toplayaraq, Ağdam - Əsgəran istiqamətində ermənilərlə az qala əlbəxaya döyüşlərə girir. Sonralar o, könüllülər dəstesine qoşularaq, Tərtər, Ağdərə, Şuşa, Əsgəran, Goranboy istiqamətlərində gedən döyüşlərdə iştirak edir. O, Bərdənin özünü müdafiə batalyonunun yaranması, formalaşması və ərseyyə gəlmesi üçün əlindən gələnə eşirgəməmişdi. Ruslardan alınan texnika, silah-sursatdan tutmuş gənclərin burası cəlb olunmasına, siyahıya alınmasına qədər bütün işlərdə yaxından iştirak etmişdi. Bu bacarığına görə onu taqım komandiri təyin etmişdilər.

S.Behbudov dəfələrlə Ağdam, Laçın və digər bölgələrdə döyüşlərdə iştirak etmişdi. O vaxtlar harada qızığın döyüş gedirdi, onun sorğunu həmin yerlərdən almaq mümkin idı.

1992-ci il mart ayının 11-də qəflətən həyecan sənədi verilir. Erməni faşistləri Əsgəran yaxınlığında postumuza hücum edərək, oranı mühəsirəyə alırlar. Öz PDM-i ilə döyüşə atılan Səfiyar tapşırığı uğurla yerinə yetirərək, düşməni müqavimətini qırır və mühəsirədə olan döyüşçülərimizi xilas etdiğindən sonra Əsgərəna doğru irəliləyir. O, Qaraqaya deyilən yerdə düşmənin bö-

yük qüvvəsi ilə qarşılaşsa da, geri çekilmir. Lakin bir müddət irəlilədikdən sonra cəsur döyüşünün PDM-i vurulur. Ermənilər onu ağır yaralı vəziyyətdə əsir götürürler. 10 günlük əsir həyatında olmazın işgəncələrə məruz qalan mərd döyüşü düşməne heç bir sır vermediyə üçün ayaqlarına məftil bağlayaraq, üzərinə neft töküb yandırırlar.

Gənc zabitin yanmış cesədini 1992-ci il martın 21-də çətinliklə Ağdam Rayon Milis Şöbəsinin köməkliyi ilə almaq olur.

"Qarabağ döyüşlərinə qatılmağımı həyatımın hansısa ayrıca, xüsusi bir mərhəlesi hesab etmirəm. Çünkü bu döyüşlər Azərbaycanımızın müstəqilliliyinə, azadlığımı həmin vaxta qədər sadə bir insan kimi verə bildiyim payların davamı idı" - deyə qəhrəman bildirirdi. "Həmişə inanmışam ki, bu məməkət son qarış torpağına qədər azad olunmayınca kimsəyə sakit həyat yoxdur. Qurtuluş gününe qədər burada heç kim heç nədən ürəyi istəyen kimi zövq ala bilməyəcək. Əger əlimizi ürəyimizin üstüne qoyub: "Qarabağsız Azərbaycan ola bilməz"- deyirikse, hamiya da əl içi kimi aydınndırsa ki, düşmən basılmayınca Azərbaycana ağ gün yoxdur, o zaman məni bu savaşdan kim saxlaya bilərdi? Mən bilirdim ki, Qarabağ uğrunda döyüşlərə atılmışaq, canımız xəcaltdən, üzüqarlılıqdan qurtulmayıacaq. Bu mənada mənim üçün Qarabağ döyüşü hər kəsin öz döyüşü olmalı idi. Mən bu döyüşü öz döyüşümdən qəbul edənlərdən biri oldum" - deyə qəhrəman bildirirdi.

S.Behbudovu - "Göylər özünün qəribə ənginliyi ilə həmişə məni özüne çəkib" - deyən qəhrəmanı Simurq quşuna benzədir. Sevdiyi insanlara, darda qalan Vətən torpağının harayına çatan qəhrəman elə nəğlərdəki kimi Simurq taleyi yaşadı...

duz" medalı Ali Baş Komandan Heydər Əliyev tərəfindən anası Gülaye xanıma təqdim edilir. Gülaye ana: "Biz şəhid anaları, valideynləri inanırıq ki, torpaqlarımız qayidaq. Allah o günün bize qismət eləsin. Gün o gün olsun, qələbə bayramına yığışaq!" - deyə titrek səsle deyir...

VƏTƏN FƏDAİSİ

"Səfiyar Vətən uğrunda getdi, şəhid oldu, özünü iz qoydu. Bu, gələcək nəsillər, gənclər üçün bir örnek oldu. Vətəni sevməyi bize öyrətdi. Vətən uğrunda ölməyi gələcək nəsile öyrətdi. Bizim nəsil, bizim ailə fəxr edir ki, Səfiyar torpaq, Vətən uğrunda şəhid olub. Bu, hər adama, hər bir gənce qismət olmur", - deyə qardaşı Kamal Behbudov təsəlli tapır.

"Səfiyarın qeyri-adi usaqlığı var idi. Uşaqlıqlından həmyəşidlarından, həm də ailədəki qardaş-bacılardan fərqlənirdi. Cox dərrakəli, düşüncəli idi, yaşıdan böyük düşüñürdü", - deyə bacısı Naibə Behbudova xatırlayır: "Anam dedi ki, gel otur, sən də başqaları kimi ailə qur. Deyirdi ki, elə bil məni həyata getirməmişən. Mən bu həyatda sizin üçün yox, Vətən üçün doğulmuşam. Həqiqətən də o söz anımın üzəyində qalırdı. O bize deyirdi ki, siz menim sözlərimi sonra başa düşəcəksiniz. Həqiqətən də onun sözləri kəlmə-kəlmə yadına düşdük cəmənəsi mənə indi aydın olur".

"Səfiyar Behbudov bedən cəhətdən çox cüssəli olmasa da, həmişə cesətli addım atırdı", - deyə Mollalı kənd məktəbinin müellimi Vahid Qaraşov xatırlayır: "O, sözün həqiqi mənasında bir yerdə dayanan adam deyildi, Vətən fədaisi idi. O kənd sənin, bu kənd mənim, daim bu adam təşkilatlanma sahəsində, əhalinin ermənilərə qarşı mübarizəsi, "Daşnakşütün" partiyasına qarşı mübarizə haqqında gözəl söhbətlər edirdi. Cox məlumatlı idi. Həddən artıq Vətən vurğunu idı".

"Səfiyar üç rəngdə parça almışdı ve onlardan öz əl tikişi ilə üçrəngli bayraq düzəltmişdi", - deyə yaxın qohumu Camal Aşurov Milli Qəhrəmanı qeyri-adi insan kimi yada salır: "Allah-təala ondan heç nəyi eşirgəməmişdi. O, gözəl rəssam, memar, dülger idi, hərbçi idi. Mən ali təhsilli zabit ola-ola hərbi işi onun qədər bilmirdim. Gözel insan idi. Namusu, qeyrətli idi. O, Vətən torpağını hər şeydən üstün tuturdu. "Torpaq namusumuz, qeyrətimizdir. Biz vətənimizi, torpağımızı qorumasaq, anamızı-bacımızı kim qoruyaçaq?" - deyirdi.

S.Behbudovu - "Göylər özünün qəribə ənginliyi ilə həmişə məni özüne çəkib" - deyən qəhrəmanı Simurq quşuna benzədir. Sevdiyi insanlara, darda qalan Vətən torpağının harayına çatan qəhrəman elə nəğlərdəki kimi Simurq taleyi yaşadı...

Layihəyə məsul Tərənə Məhərrəmova